



Dilqəm
ƏHMƏD

Azərbaycan Cümhuriyyəti hökumətinin təhsil siyasətində həyata keçirdiyi ən önəmlı addım məktəblərin milliləşdirilməsi olub. Baş nazir Fətəli xan Xoyskinin imzaladığı 28 avqust 1918-ci il tarixli "İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında" qərarla müəyyən edildi ki, bütün tədris müəssisələrində tə-

darülmüəlli-min və 1 darülmüəllimat açmışdı.

Bu dövrde hökumətin qarşısında olan ən önemlili vəzifelərdən biri milli müəllim kadrlarının hazırlanması idi. Bu məqsədlə Cümhuriyyətin görüyü ilk eməli tədbirlərdən biri Zaqafqaziya Darülmüəllimin Türk Bölmesinin Qarı şəhərindən Qazax şəhərinə köçürülməsi oldu. Hökumətin bu haqda 22 iyun 1918-ci il tarixli qərarına əsasən, bu işi böyük maarifçi, seminariyanın keçmiş müfəttişi Firidun bəy Köçərli gerçəkləşdirdi.

Rəmziyyə xanım 1902-ci ildə Skopye (Üsküp) şəhərində doğulub. Balkan savaşı dövründə yarbay olan atası Saleh Xulusi bəy ailəsini İstanbula gətirib. Dörd qız övladına təhsil verən Xulusi bəy onların yaxşı mütəxəssis olmalarına çalışıb. Rəmziyyə xanım 1919-cu ildə Qız Müəllimlər Məktəbini birinciliklə bitirib.

Azərbaycan Cümhuriyyəti hökumətinin istəyini dəyərləndirən 5 müəllimə Rəmziyyə xanım başda olmaqla Bakıya gəlməyə qərar verirlər. Onlar müəllim Sarıklı Vəhbi bəyin himayəsində 1919-cu ilin 15 de-

Nuru Paşanın Bakıda rəsmini çəkdiyi qadın

lim yalnız ana dilində aparağalmalıdır və dövlət dili olan türk dilinin məktəblərdə tədrisi məcburidır.

1919-1920-ci dərs ilinin başlangıcında Azərbaycanda 643 ibtidai və 24 orta məktəb fəaliyyət göstərirdi (o sıradan 8 kişi, 10 qadın gimnaziyası, 6 real mək-

Lakin darülmüəllimin ve darülmüəllimatlarda, kurslarda müəllim hazırlanması uzun çəkəcəkdi, məktəblərin isə bunu gözləməyə vaxtı yoxdu, buna görə de hökumət 22 iyul 1918-ci ildə Türkiyədən dərsliklərin gətirilməsinə və müəllimlərin dəvət olunmasına

kabrında İstanbuldan vapurla Batuma yola düşürülər.

Bakıya çatıldıqdan sonra fəaliyyətə başlayan 18 yaşlı Rəmziyyə xanımın həyatında növbəti yenilik baş verir. Bakıda vəzifədə olan yüzbaşı doktor Rəşid Süreyya bəy onunla evlənmək




bilsin ki, müəllif rəsmiin çəkilme tarixi ilə bağlı yanılığa yol verib. Amma Taha Toros arxivinin təsvirində həmin rəsmiin Bakıda çəkildiyi qeyd olunub.

O illərdə Azərbaycan Cümhuriyyəti ilə yanaşı Türkiyədə də milli mücadilə davam edirdi, işgaldən azad edilən qardaş dövlətin özündə də müəllimlərə ehtiyac var idi. Ona görə də başqa türk ölkələrində fəaliyyət göstərən müəllimlər geri dönmək arzusunda idilər. Ona görə də Rəmziyyə xanım Çukurova bölgəsi fransızlardan azad edildiyinə görə Adana Qız Müəllim Məktəbinə, həyat yoldaşı Rəşid Süreyya isə hərbi korpusda həkim kimi təyin edilir.

məktub da göndərilər.

Parisə doğru

Türkiyə Cümhuriyyətinin elanından sonra ölkəyə gərəkli kadrların hazırlanması üçün xaricdə təhsil almağa göndərilən tələbələr arasında Rəmziyyə xanım və yoldaşı da olur. Onlar Parisə göndərilirlər. Rəşid Süreyya bəy ixtisası üzrə təhsil alır. Rəmziyyə xanım isə kimya üzrə oxumağı seçir. Təhsilini yənə yüksək nəticə ilə bitirən Rəmziyyə xanım İstanbula qayıdır və Erenköy Qız Lisesində müəllimlik edir. Ardınca doktorluq dərəcəsi almaq üçün yenidən Parisə yola düşür. Kimya sahəsində etdiyi kəşfə Sorbonda



Culundakı kəşfə Sorbonda təqdimətindən sonra Rəmziyyə xanımın eşi, təhsilini bitirən Mustafa Kamal Pasha, ona təqdim etdi. (17 Mart 1923)

doktorluq dərəcəsi alan Rəmziyyə xanım haqqında Fransa mətbuatı günlərlə yazır. Vətənə döñən alım İstanbul Universitetinin Fənn fakültəsində dosent kimi fəaliyyətə başlayır, İstanbul Texniki Universitetində professorluğa yüksəlir.

(ardı gələn sayımızda)



təb). İbtidai məktəblərdə 48.070, orta məktəblərdə 9.611 şagird oxuyurdu. Bunlardan başqa, 1 noyabr 1919-cu ildə ölkədə 2 kommersiya məktəbi, 1 politexnik məktəb, 3 müəllimlər seminariyası vardı. 1918-1919-cu illərdə Gəncə darülmüəllimin (kişi müəllimlər seminariyası) milliləşdirildi, Bakıda darülmüəllimin və darülmüəllimat (qadın müəllimlər seminariyası), Şəkidə darülmüəllimin açıldı, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alındı. Təhsil sahəsində görülmüş işlərdən söz açan Məhəmmədəmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" əsərində göstərir ki, Cümhuriyyət məmləkətin müxtəlif yerlərində 7

qərар verdi. Qərarda qeyd olunurdu ki, Azərbaycanın məktəblərini milliləşdirmek üçün Türkiyədən dərsliklərin gətirilməsi və müəyyən sayda müəllimlərin çağırılması zəruri olduğunu görə İstanbulda bu işlərdən başı çıxan bir şəxs göndərilməlidir. *Bu qərara əsasən Əhməd bəy Ağayev Azərbaycan məktəbləri üçün dərsliklər gətirmək və müəllimlər dəvət etmək üçün Türkiyəyə göndərildi. 5 noyabr 1919-cu ildə qardaş ölkədən ilk dəstə - 50 müəllim geldi və Azərbaycanın müxtəlif guşələrinə səpələndi.*

Türkiyədən Azərbaycana gəlib müəllim kimi fəaliyyət göstərənlərdən biri de Türkiyənin ilk qadın kimyacısı Rəmziyyə Hisar idi.

istəyir. 1920-ci ilin mart ayının 18-de Cümhuriyyət Bakışının müəllim məktəbinin böyük salonunda onların nişan mərasimi baş tutur. Modern dəyərlər əsasında baş tutan nikah törenində çəkilən fotoşəkil günümüzdək çatıb. Ardınca da gənclər Bakıda aile həyatı qururlar. Rəmziyyə Hisarla bağlı geniş arxivə malik olmuş Türkiyənin tənənmiş mədəniyyət yazarı Taha Toros Qafqaz İsləm Ordusunun komandanı, eyni zamanda rəssam olan Nuru Paşanın həmin vaxt bu evlilik münasibətində Rəmziyyə xanımın rəsmini çəkdiyini qeyd edib. Həmin rəsm də günümüzdək çatıb. Nuru Paşanın həmin dövrlərdə Bakıda olması mümkün görünməsə də, ola

Mustafa Kamal Paşa ilə görüş

Lətife xanımla evlənən Mustafa Kamal Paşa həm xanımı ilə vaxt keçirmək, həm də işgaldən azad etdiyi yurdları gəzmək məqsədilə Adanaya yola düşürler. 1923-cü ilin 15 martında Adanada olan Mustafa Kamal Paşanın ziyarət etdiyi yerlər arasında Rəmziyyə xanımın müdürü olduğu Qız Müəllim Məktəbi də vardi. Paşa üçün sözlərini Rəmziyyə xanımın özünün yazdığı, bəstəsini isə müəllimlərdən Mustafa Fuad bəyin olduğu "Qız Müəllimlər Məktəbi Marşı" çalınır. Məktəbin divarına asılmış bayraqda isə bele yazılır: "Bir millətin qadınları tərəqqisinin ölçüsüdür". Rəmziyyə xanım həmçinin şagirdlərini xüsusi sırə ilə düzərək Osmanlı hərfi ilə "Mustafa Kamal" sözünü yazar...

Gənc müəllimin fədakarlıqları Mustafa Kamal və Lətife xanıma o qədər xoş gəlir ki, bir gün sonra ona tərifli sözlərdən ibarət